

Bəzi seçki dairələrinin seçki məntəqələri üzrə seçicilərin sayının
təmsilçilik normalarına uyğunlaşdırılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının

Q Ə R A R I

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 2015-ci il mayın 27-də Azərbaycan Respublikasında cari ilin daimi seçici siyahılarının yenidən tərtib edilməsi, təsdiq olunması və ictimailəşdirilməsi barədə qərar qəbul etmişdir.

Mərkəzi Seçki Komissiyası tərəfindən seçici siyahılarının dəqiqləşdirilməsi zamanı bəzi seçki dairələrinin ərazisində mövcud olan seçki məntəqələrində seçicilərin sayının təmsilçilik normalarına uyğunlaşdırılması zərurətinin yarandığı müəyyən edilmişdir.

Bununla əlaqədar olaraq 8 sayılı Binəqədi birinci, 12 sayılı Qaradağ-Binəqədi-Yasamal, 13 sayılı Xəzər-Pirallahı, 14 sayılı Xəzər, 46 sayılı Şirvan, 55 sayılı Xaçmaz şəhər, 58 sayılı Hacıqabul-Kürdəmir, 60 sayılı Salyan-Neftçala, 70 sayılı Masallı şəhər, 71 sayılı Masallı kənd, 75 sayılı Lənkəran-Masallı, 84 sayılı Füzuli, 86 sayılı İsmayıllı, 91 sayılı Ucar, 104 sayılı Gədəbəy-Tovuz, 117 sayılı Oğuz-Qəbələ, 121 sayılı Laçın, 124 sayılı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairələrinin dislokasiyaları daxilində mövcud seçki məntəqələrinin qanunvericiliyin tələblərinə (seçicilərin sayının mövcud normalara uyğunlaşdırılması, seçki hüquqlarının həyata keçirilməsi üçün daha rahat şəraitin yaradılması və s.) uyğunlaşdırılması məqsədilə əlavə seçki məntəqələrinin yaradılması müvafiq dairə seçki komissiyalarına həvalə edilməlidir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 35.2-ci və 35.3-cü maddələrinin tələblərinə əsasən, seçki məntəqələri müvafiq dairə seçki komissiyaları tərəfindən müvafiq icra hakimiyyəti orqanı və bələdiyyə qurumu ilə razılaşdırılmaqla, seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyi, yerli və digər şərait nəzərə alınmaqla yaradılır.

Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 17.6.19-cu, 19.4-cü, 28.4-cü, və 35-ci maddələrinə uyğun olaraq **q ə r a r a a l ı r**:

1. 8 sayılı Binəqədi birinci, 12 sayılı Qaradağ-Binəqədi-Yasamal, 13 sayılı Xəzər-Pirallahı, 14 sayılı Xəzər, 46 sayılı Şirvan, 55 sayılı Xaçmaz şəhər, 58 sayılı Hacıqabul-Kürdəmir, 60 sayılı Salyan-Neftçala, 70 sayılı Masallı şəhər, 71 sayılı Masallı kənd, 75 sayılı Lənkəran-Masallı, 84 sayılı Füzuli, 86 sayılı İsmayıllı, 91 sayılı Ucar, 104 sayılı Gədəbəy-Tovuz, 117 sayılı Oğuz-Qəbələ, 121 sayılı Laçın, 124 sayılı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairələrinin dislokasiyaları daxilində qanunvericiliyin tələbləri nəzərə alınmaqla əlavə seçki məntəqələrinin yaradılması müvafiq dairə seçki komissiyalarına həvalə edilsin.

2. Yeni yaradılmalı olan seçki məntəqələrinin seçki komissiyalarının

qısa müddət ərzində formalaşdırılması üçün müvafiq tədbirlər görülsün.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr

Məzahir Pənahov

Katib

Arifə Muxtarova

Katib

Mikayıl Rəhimov